

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad: Azad

Soyad: İbrahimov

Ata adı: Qənbər

Təvəllüd: 06.06.1961

İş telefonu:

Mob: 502224495

E-mail: azad_ibrahimov_61@mail.ru

Fakültə: Aqronomluq

Kafedra: Ümumi əkinçilik, genetika və seleksiya



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

1984-cü ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Aqronomluq fakültəsini bitirmişdir.

1993-cü ildə "Kiçik icarə və fermer təsərrüfatlarında Aralıq bitkilərin tətbiqinin torpağın aqrofiziki xassələrinə, pambığın məhsuldarlığına və toxum keyfiyyətinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək "Torpaqşünaslıq ixtisası üzrə (23.00.27) kənd təsərrüfatı elmlər namizədi adını almışdır- dosentdir.

ƏMƏK FƏALİYYƏTİ

2017- ci ildən hal- hazırədək əvəzçiliklə Ümumi əkinçilik, genetika və seleksiya kafedrasında dosentdir.

2015-2017-ci illərdə Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri

2009- cu ildə Ümumi əkinçilik, genetika və seleksiya kafedrasında dosent

1995-2009-cu illərdə Təsərrüfat işləri üzrə prorektor. Torpaqşünaslıq kafedrasında dosent

1992-1998- cu illərdə Genetika və seleksiya kafedrasında dosent

1989-1992- ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda elmi işçi

1987-1989-cu illərdə Goranboy rayonu Aqrar Sənaye Birliyində böyük mütəxəssis

1985-1987-ci illərdə Goranboy rayonu "Kommunist kolxozu"nda baş aqronom

TƏDQIQAT SAHƏSİ

Azərbaycanın torpaq tiplərinin milli təsnifat prinsipləri əsasında coğrafi yayılmasının müasir coğrafi informasiya sistemləri vasitəsi ilə öyrənilməsi, diaqnostikası, zonal qanunauyğunluqları əsasında əsas bitkilərin əkini, torpaq münbitliyinin yüksəldilməsi və mühafizəsi üsullarının işlənilməsi

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2000 – Türkiyə Kars Aqrar Universiteti təcrübə mübadiləsi. Simpozium

2006 – Almaniya Vaynştəfan Universiteti beynəlxalq konfrans

2007 – Rusiya Krasnodar şəhəri Kənd təsərrüfatı institutu. Simpozium

ELMI ƏSƏRLƏRİ

1. Aqrar bölmədə yeni istehsal strukturlarının formalaşmasının qiymətləndirilməsi. Beynəlxalq Elmi Simpoziumunun külliyatı. Gəncə 2004. səh 361-362.

2. Роль системы распределения продукции фирмы в современной концепции маркетинга. Akademiyanın elmi əsərlər toplusu Gəncə 2005. ст. 544 - 546.

3. Aqrar bölmədə sahibkarlığın inkişafının istehsalın iqtisadi səmərəliliyinə təsiri. AKTA-nın elmi əsərlər toplusu. Gəncə 2006. səh 367-370.

4. Goranboy rayonunun təsərrüfatlarında aralıq bitkilərin tətbiqinin torpağın aqrofiziki xassələrinin yaxşılaşmasına və taxılın məhsuldarlığına təsiri // Qloballaşma şəraitində təhsil və elmin inkişaf problemləri beynəlxalq elmi-praktik konfransın tezisləri. Gəncə 2011, səh 75-77.

5. V.İ. Ağakışiyev. ADAU -80 qarğıdalı sortunun toxumçuluğu və onun təşkili // ADAU – nun elmi əsərləri. (Əlavə 1 – Gənc alimlərin tribunası). Gəncə 2013, səh 100-102.

6. Alaq bitkilərinin morfoloji, anatomik quruluşu, xüsusiyyətləri və onlara qarşı mübarizə tədbirləri // Ümummilli lider H.Əliyevin 92 illik yubileyinə həsr olunmuş konfrans, GDU nəşriyyatı, Gəncə 2015, səh 90-94.

7. Şorlaşma və şorakətləşmənin pambıqaltı torpaqların məhsulvermə qabiliyyətinə təsiri. AMEA Gəncə bölməsi 2018

8. Suvarılan boz-qəhvəyi torpaqların müxtəlif bitkilər altında aqrofiziki xassələrinin dəyişməsi. "Əkinçilik" Elmi- Tədqiqat İnstitutunun elmi əsərlər məcmuəsi, 2018

DİL BİLİKLƏRİ

İngilis

Rus

